



KIVDF

Layihənin istiqaməti:
"İctimai və dövlət maraqları"

Azərbaycan dövlətçiliyi tarixində Ərəb xilafeti dövrünün izləri xalqımızın milli, ictimai-siyasi və mədəni irsində yaşamaqda, türk-müsəlman bütövlüyünün tərkib hissəsi kimi artıq minilliliklər boyunca qaynayıb-qarışmaqdadır. Bu baxımdan, Ərəb xilafatının 3-cü xəlifesi Əbu Xəfs Ömər ibn Əl-Xettab əl-Ədavının və ya I Ömərin (581-644) hakimiyəti illərində (634-644) Azərbaycana yürüş etmiş Qureyşilər sülalesinin Şirvan-Qobustan bölgəsində məskunlaşmış 300 ailəsinin adı ilə bağlı olan Ərəbqədim kəndinin (indi bu kənddə 160-a qədər ailə və ya 1500 nəfər əhali yaşayır) tərekəmə elatının tarixi də maraqlı doğurur.

Əski əsrlərdə Şirvan xanlığının, sonralar Şamaxı qəzasının ərazisi hüdudlarında Pirsat çayının yuxarı hövzəsində, indiki Xilmilli və Qonaqkənd kəndləri arasında "Aybatırın" sahəsində başlayaraq Xəzər dənizi sahilərində Qobustan qış otaqlarına qəder ("Hacı Abişik (Əbu Şeyx)", "Sacaqlar", "Süleymanlı", "Güllüçə", "Ərəb Ağdam", "Rəhim", "Şahgəldi", "Ramazan", "Hisi daş" ... ümumiyyətlə 70-dək) olan əraziləri ehət etmişdir ərəb elatının tərekəmə həyatı.

Hazırda Ərəbqədim kəndinin tutduğu sahə, bu elatin "Payız dölli" (yayaqdan qışlağa enərən qısa müddətə qaldıqları düşərgə) yeri olub. 1820-1830-cu illərdə çar Rusiyasının Tambov quberniyasından köçürülen malakanlar (xristianlığın pravoslav qolunun sektalarından birinə mənsub) "Aybatırın" massivində yerləşdiyindən (Xilmilli, Qızmeyeñdan kəndlərində), tərekəmə əreb elati indiki yerde daimi məskunlaşmağa mecbur edilmişler. Həmin köçürülmə heyatını kəndin ağısaqqallı Cəzayir İsləmiyə oğlu (1820-1941) söhbət etmişdir.

Adından da göründüyü kimi, bu kəndin qədimliyini bildirən bir sıra tarixi-maddi abidələrdən bir neçə qəbiristanlığı ("Hacı Mirzə qəbiristanlığı", "Qarıq (qərq olunanalar) qəbiristanlığı", "Sofu Əli qəbiristanlığı" ni, "Sofu Novruz baba qəbiristanlığı", "Alibəyli qəbiristanlığı", "Hacı Şirin qəbiristanlığı" ...), "Çoban piri" ni, Giceki dağındaki (1047 m) "Hacı Zülfüqar kəhrizini", "Həmid kəhrizi" ni, "Günaybulaq", "Çanaqbulaq", "Bala quyusu" nu (3-4 m dərinlikdə), "Xəlil quyusu" nu ..., kəndin 500 metrliyindəki müalicəvi "lymisi bulağı" ni, VII əsre şəhidlik etmiş "Şəhidlər məzarlığı" ni (kənddən 4 km şimal-şərqdə) göstərmək olar.

Ərəb elatına qarşı hay-daşnak quldurlarının qətlləri

Ərəbqədim kəndinin ağısaqqalları Qafqaz İsləm Ordusunun dəstələrini ehtiramla qarşılıyıb yola saldıqları üçün...

Özündə dövlətçiliyimizin tarixi keçmişini və xalqımızın milli-mənəvi dəyerlərini qoruyub saxlayan Şamaxı qəzasının Ərəb elatının 1918-1920-ci illerde də yaşıdığı faciəvi olaylar (hadisələr) unudulmayan tarixi sehifələri teşkil etmişdir. Bu sehifələr həm də qanlı-qadəl günləri, ayları özündə yaşadır...

1918-ci ilin mart-aprel aylarında Mərəzə kəndində hərbi qərargahları, silah-sursat cəbbəxanası yerləşən hay-daşnak quldurları (rəhbərlik, S.Şaumyanın tapşırığı ilə A.Mikoyan tərəfindən aparılmışdır) tərəfindən etraf kəndlərə (Gəmüstü, Dərəkənd, Nabur, Cəyirli, Cəm-cəmli, Damlamaça, Yekəxana...) eləcə də Ərəbqədim kəndində edilən silahlı basqınlara, qarət və qətlərə malakanlar bələdçilik etmiş, onlara istiqamət vermişlər.

O dövrde bu kənddə 50-60 ev olub, camaat torpaq qazmalarla (qara binelerde), zağalarда ("Eyvaz zağası", "Allahverdi zağası", "Rəfi zağası", "Gülmali zağası", "Həmid zağası" ...) yaşayib. Qeyd etmək lazımdır ki, bu kənddə evlər 1937-ci ildən sonra tikilmişdir. Hay-daşnak və rus-bolshevik quldurlarının qəfilədən edilən hücumundan qurtulmaq üçün tərekəmə elati etrafadakı qış otaq sahələrində (əsasən Süleymanlıda), zağalarda və 2 km aralıdakı "Giceki dağında"ndakı meşəlik, kollu-koslu ərazidə sıçınma ya məcbur olmuşlar. Bunu görən hay quldurları və malakanlar həmin 200 hektarlıq meşəyə od vurub yandırmışlar (hazırda orada salamat qalan 20 hektara qəder meşə örtüyü var), buradakı bulaq və kəhrizləri uçurub-batırmış, su laylarını dağıdıblar ki, camaat sudan istifadə edə bilməsin.

Bəs deyirlər ki, quldurlar kəndə basqın edəndə, birdən etrafa qatı duman çöküb, camaatın bir hissəsi yaxınlaşdırıcı "Daşkəsən qayası"ndan aşib, qibledə olan "Şirə yeri"nə asanlıqla gedə biliblər...

Həmin hadisələrin şahidləri olmuş Cəzayir İsləmiyə oğlu, Həmzə Süleyman oğlu (1873-1937), Ağamalı Xanat oğlu (1875-1937), Gü-

lüstan Cahangir oğlu (1915-2009), nardaranlı (bu kənd 2 km aralıdır) Müşşəd Bəkir oğlu (1873-1937), Gülbaba Ağalı oğlu (1896-1944)... və bir çoxlarının dediyine görə, evvelər Ərəbqədim kəndinin merkezindən Kicəki dağının kəhriz və bulaqlarının birləşmiş suları axarmış, çay kimi. Hay-daşnak quldurlarının dağıdıcı əməllerindən sonra bu təbii su men-



bələri də quruyub məhv olmuşdur.

Hay silahlıları, kənddə 1902-ci ildə Hacı Zülfüqar İlyas oğlunun (1845-1932) rəhbərliyi ilə erməni ustaları tərəfindən tikilmiş (qara işləri issə yerli sakınlar görüb) məscidi yandırmış, əhalinin mal-mülküնü qarət etmiş, davarlarını, at-dəvə sürülərini yağımalayıb aparmışlar.

Kənd sakını Əzizə Xəlil qızının (1925-1999) bildirdiyinə görə, anası Rəbiyyə İbad qızı (1895-1970) o hadisələrin canlı şahidi olub, binələrinin talan edilməsini, məscidin yandırılmasını, mal-heyvanlarının sürülüb aparılmasını, mal-gözləri ile görmüşdür. Anası danışmış ki, atası İbad Məhəmməd oğlunu (1840-1918) həyət, namaz qılan yerde süngü ilə amansızlıqla qətl yetiriblər.

Kəndin "Gürum daş" deyilən yeri də basqın zamanı açıq səngər meydani olub, bura-dan da kəndə atəş açılmış, hückum edilmişdi.

Hay quldurları Ərəbqədim kəndindən keçib Nardaran kəndinə (bu kənddə 30-35 ev olub) hückum etmək istədikdə, malakanlar onları bu fikirdən daşındırbı. Onlar bildiriblər ki, bu kəndin cavanları silahları ilə yaxınlaşdırıb. Gicə-

ki dağının qayalıqlarına sığınib və quldurlara qarşı təbii səngərden ustalıqla istifadə edə bilərlər... Ona görə də, Nardaran kəndinin sakınları qanlı hadnislərdən uzaq qalıb.

Ərəb elatının tərekəmə Nurulla Rəsul oğlu (1873-1967, "Ramazan" qışlaşığında yaşayış, mahir ovçu olub) 5-ci Qafqaz İsləm Ordusunun Bibiheybət-Qobu cəbhə xəttində düşərgə quran dəstələrinin erzaqla teminatı içinde arabası ilə çörək daşıyırıb. Türk həyətinin dəqiqliyini xüsusiile qeyd edən, Nurulla Rəsul oğlu bir olayı xatırlayırmış. Bir neçə gün ac qalıb. Onu n halsizligini türk zabiti sezib. Səbəbini soruşanda, mecbur olub ki, ac olduğunu bildirirsin. Zabit türk çavuşuna ele arabacının yanındakı necə təpinibse, verilməyən üç günlük çörek payını birdəfəlik veriblər... Döyüşlər qurtardıqdan sonra isə onu xüsusi payla yola salıblar kəndlə-

rinə. Toxunulmuşlığını təmin etmək üçün isə türk zabitinin imzali, möhürülu xüsusi sənədi də verilib ona.

Bakı şəhərində H.Z.Tağıyevin Əhmədli kəndi yaxınlığında Toxuculuq Fabrikində arabacı işleyen Gülbaba Ağalı oğlu həmin ərefədəki bir olayı xatırlayırdı. Qısa müddətə xəstəxanada müalicə olunarken, otaqda üç nəfər olublar - biri erməni, biri Bakının Nardaran kəndindən olan şəxs, biri də özü. Yaşlı, xəstə erməni otaqda ele hey var-gel edərək uca səsle deyərmiş:

- Ay Allah, mənə imkan ver bir türk öldürüm...

Azır ki, nardaranlı mənə dedi:

- Baba, mənə kömək elə, bunun cavabını verim.

Köməklesib hay-daşnak xisletiinin "cavabını" verə bildik, amma mən elə həmin gün Şabanı dağlarını keçib gəlib çatdım "Ramazan" qışlaşığına...

5-ci Qafqaz İsləm Ordusunun dəstələrinin köməkliy ilə Ərəbqədim kəndi və etraf obalar hay-daşnak quldurlarından azad edildikdən sonra xilaskar əsgər-zabit heyətinin bir qrupunu kənd ağısaqqalları qəbul edib, hörmetlə yola salıblar. Onları qarşılayanlar sırasında kəndin mollası, Təkələ kəndindən olan Hacı Zülfüqar, Məhəmməd Əfəndi, Əhməd Əfəndi (Seyyid Eyyub baba nəslindəndir, 1868-1937), Həmzə Süleyman oğlu, Ağamalı Xanat oğlu... da olub. Ele bu hərəkətlərinə görə də, erməniləri törediyi növbəti qırğınlarda - 1937-ci il repressiyasının qurbanı olublar. Faciəvi olay isə Ağamalı Xanat oğlunun güllələndikdən bir gün sonra "bərəət" alması idi...

Qeyd: Yazının hazırlanmasında Ərəbqədim kənd sakınları Mustafa Gülbaba oğlunun (1934) və Eynulla Əli oğlunun (1969) məlumatlarından istifadə edilmişdir.

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

Azərbaycan Respublikası
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkışafına Dövlət
Dəstəyi Fonduunun maliyyəsi
əsasında hazırlanıb.